

İyun 2012

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Buraxılışın icmalı:

- İcarə müqavilələri üzrə vergitutma
- Yerli investisiya şirkətlərinin elektron qeydiyyatı
- İnzibati Xətalər Məcəlləsi və Cinayət Məcəlləsində dəyişikliklər
- İkiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilələr, beynəlxalq sazişlər, protokollar və bəyannamələr
- PwC Alumni Klubuna Qoşul!
- PwC Resurslarında yeniliklər:
 - “Banking Banana Skins” 2012, Mərkəzi Şərqi Avropa üzrə tədqiqat
 - Dünyada transfer qiymətoyma tələbləri
 - İstedada əsaslanan nəticələr: dəyişkən dünyada İnsan Resurslarının üzlaşdıyı məsələlər
 - Maliyyə xidmətləri sektorunda iqtisadi cinayətlərlə mübarizə
 - Metallurgiya sahəsində əqdlər: Gələcəyə Baxış, 2012-ci il üçün proqnozlar və 2011-ci ilin icmalı
 - 2030-cu ildə Daşınma və Logistika, 5-ci Cild: İstedadlar yarışında necə qələbə qazanmalı
 - Su: problemlər, aparıcı amillər və həllər



pwc

Burada əks olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, f.ahundova@az.pwc.com

PwC Azərbaycan

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515
Fax: +99412 497 7411
www.pwc.com/az

© 2012 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və ya təmliyinə dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.

İcarə müqavilələri üzrə verginin bazar qiymətlərinə tətbiqi

Nazirlər Kabinetinin müraciətinə əsasən Konstitusiya Məhkəməsi ödəmə mənbəyindən vergi tutma məqsədilə icarəyə verilən əmlak bazar qiymətinin şamil olunması ilə bağlı sorğuya baxmışdır və 12 mart 2012-ci il tarixli qərar çıxarmışdır.

Vergi Məcəlləsinin 124.1-ci maddəsi daşınan və daşınmaz əmlakın icarəsindən 14 faiz ödəmə mənbəyində verginin tutulmasını müəyyən edir.

Təcrübədə vergi orqanları vergidən yayınmaq məqsədilə icarə müqavilələrində icarə haqqının məbləğinin həqiqətdə olduğundan xeyli az göstərildiyi qənaətinə gəldikdə, vergi orqanları tərəfindən vergilər Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq bazar

qiymətləri və ya həmin Məcəllənin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında hesablanır.

12 mart 2012-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulur ki, vergi orqanlarının yuxarıda qeyd olunan qərarları müqavilə azadlığının pozulması kimi məhkəmələrin müzakirəsinə çıxarılmış və əksər hallarda vergi ödəyicilərinin xeyrinə həll olunmuşdur.

Lakin, Nazirlər Kabineti hesab edir ki, vergi orqanları bazar dəyərini tətbiq etmək hüququna malikdir; bu mümkün olmadıqda, vergi məbləği əlaqəli məlumatdan istifadə etməklə hesablanmalıdır.

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarına əsasən, vergi orqanları tərəfindən icarə əməliyyatlarına bazar qiymətinin tətbiq edilməsi vergi ödəyicilərinin müqavilə azadlığını pozmur.

Yerli investisiyalı şirkətlərinin elektron qeydiyyatı

25 yanvar 2012-ci il tarixində qüvvəyə minən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişikliklərin edilməsi barədə Qanununda aşağıdakı yeniliklər tətbiq olundu:

- Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada həyata keçirilir. Yerli investisiyalı şirkət Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
- Elektron qeydiyyatının iki növü müəyyən edilmişdir: adi və sürətli:
 - Adi elektron qeydiyyat zamanı elektron ərizəyə təsisçisi tərəfindən elektron imza ilə təsdiq edilmiş şirkətin təsis sənədləri əlavə edilir. Ərizə paketinin alınmasına dair təsdiqə bildirişi dövlət orqanı tərəfindən müraciət edən şəxsi elektron ünvanına göndərilir. Dövlət qeydiyyatı bitdikdən sonra, yerli investisiyalı şirkətin elektron ünvanına yerli investisiyalı şirkətin qeydiyyatı haqqında sənədlər göndərilir;
 - Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs ərizə formasını doldurur və imzası ilə təqdim olunacaq təsis sənədlərini təsdiq edir. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında sənədləri elektron ünvanına real vaxt rejimində göndərilir.

- Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. 21 yanvar 2012-ci il tarixli Qanuna əsasən, hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı ödənişsizdir.

İnzibati Xətlər Məcəlləsində dəyişikliklər

Milli Məclis 14 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə yeni inzibati xətinin daxil edilməsini təsdiq edən qanunu qəbul etmişdir.

Qanuna əsasən, satılan mal (iş, xidmət) barəsində zəruri məlumatın istehlakçıya verilməməsinə görə

- vəzifəli şəxslər 200 manat məbləğində,
- hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Cinayət Məcəlləsində dəyişikliklər

7 mart 2012-ci il tarixli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun" hüquqi şəxslərin cinayət məsuliyyəti və cərimələrə dair yenilikləri qəbul etdi.

1 may 2012-ci il tarixindən etibarən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:

- hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir.

Məhkəmə tərəfindən hüquqi şəxsə və cinayət fəaliyyətində iştirak etmiş fiziki şəxsə qarşı cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunanadək hüquqi şəxsin ləğv edilməsi qadağandır.

Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:

- cərimə;
- xüsusi müsadirə,
- hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
- hüquqi şəxsi ləğv etmə.

Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:

- cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
- cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi;
- cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
- cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
- cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi .

Müqavilələr, Protokollar, Bəyannamələr– May, 2012

Azərbaycan və Bosniya və Hersoqovina arasında İkiqat vergitutmanın aradan qaldırılmasına dair Saziş

Azərbaycan Respublikası, Bosniya və Hersoqovina arasında fevral ayında başlanan və ikiqat vergitutma hallarının aradan qaldırılması ilə bağlı aparılan danışıqların nəticəsində Azərbaycan, Bosniya və Hersoqovina hökumətinin nümayəndələri 27 aprel 2012-ci il tarixində ikiqat vergitutmaya dair sazişin ilkin versiyasını təsdiq etmişdirlər. Bu saziş ölkələr arasında əldə olunan ilk bu cür razılaşmadır. Saziş imzalanmalı və ratifikasiya olunmalıdır.

Aprel, 2012

- Azərbaycan Respublikası və Gürcüstan arasında 2012-ci il mart ayında imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
 - Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş;
 - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi – Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman;
- Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman;
- Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman;
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman;

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

- Azərbaycan Respublikası və Bolqarıstan hökumətləri arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Sazişin təsdiq edilməsi barədə Fərman;
- Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında Qanun;
- Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Mart, 2012

- Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;
 - Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;
 - Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;
 - Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Qanun.
- Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;
 - Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;
 - Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;
 - Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Fərman:
 - o Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fəvqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş;
 - o Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Macarıstan Respublikası Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş;
 - o Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
 - o Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibətçiliyi sahəsində əməkdaşlığa dair Memorandum;

Fevral, 2012

- Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu;

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

o Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

▪ Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

o Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Macarıstan Respublikasının Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu;

o Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

▪ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman;

▪ Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;

▪ Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;

▪ Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Qanun;

▪ Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman;

▪ Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

▪ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə Fərman;

▪ Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Azərbaycan İsveçrə və Avstraliyada səfirliklərini təsis edir

Azərbaycan Respublikasının Parlamenti 6 aprel 2012-ci il tarixində Avstraliya Federasiyasında (Kanberra şəhərində) səfirliyin təsis edilməsinə dair qanun qəbul etmişdir.

Milli Məclisin 14 yanvar 201-ci il tarixli Qanunu ilə İsveç Konfederasiyasının Bern şəhərində Azərbaycan Respublikasının səfirliyinin açılması qərara alınmışdır.

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

PwC Alumni Klubuna Qoşul!

Siz öncə PwC şəbəkəsində çalışmışınız? PwC Azərbaycanın Alumni Klubuna qatılmaq istəyirsiniz? O zaman <http://www.pwc.com/az/en/alumni/index.jhtml> linkində yerləşən onlayn [Qeydiyyat Formasını](#) doldurub, bizə qoşulun.

PwC Alumni Klubu PwC şəbəkəsinin keçmiş əməkdaşları üçün və onlar tərəfindən yaradılan və məqsədi bir-biri və PwC ilə təmasda qalmaq olan bir təşkilatdır. Bu qurum vasitəsilə Siz keçmiş həmkarlarınızla, dostlarınızla və Şirkətlə daim ünsiyyətdə olmaq fürsətini əldə edirsiniz.

PwC Alumni Proqramı vasitəsilə siz Şirkətimizin son təklifləri və xidmətləri haqqında öyrənə, həmçinin məhz Sizin üçün təqdim olunan xüsusi imkanlardan yararlanma biləcəksiniz.

PwC Azərbaycan şirkətində əvvəllər çalışmışınızsa, bizə qoşulmağa tələsin !

Klub ilə bağlı suallarınızla İnsan Kapitalı şöbəsinin Meneceri Nərgiz xanım Muradovaya (nargiz.muradova@az.pwc.com elektron ünvan vasitəsilə) müraciət edə bilərsiniz.

PwC Resurslarında Yeniliklər

“Banking Banana Skins” 2012, Mərkəzi Şərqi Avropa üzrə tədqiqat

MŞA Bank sektoru üçün ən ciddi risklərə dair şərh verərək, PwC-nin Maliyyə Xidmətləri Praktikasının Rəhbəri Pol Kaninqam makroiqtisadi riskin global miqyasda ən mühüm təhdid olmasını qeyd edir. Bu il biz MŞA regionunda (Rusiya və Ukrayna daxil olmaqla) buna dair 64 rəy almışıq. Regionda müəyyən edilmiş 10 əsas riskdən 9-u global dərəcəli risk kimi qiymətləndirilmiş və bu da Regiondakı iqtisadi-siyasi vəziyyətlə global tendensiyaların qarşılıqlı əlaqəsini əks etdirir.

Əsas risk hesab olunan makroiqtisadi risk Avrozonanın borc böhranı ilə əlaqəli narahatlığı əks etdirir və bu riskdən AB-də fəaliyyət göstərən banklar və AB-yə aid bankların sahib olduğu və digər ölkələrdə yerləşən banklar ehtiyat edir.



Bundan başqa, dünya bazarlarında nəzarətsiz defoltun malik olacağı təsir ciddi həyəcan doğurur. Hesabatın tam versiyasını bu linkdən yükləyə bilərsiniz:

http://www.pwc.com/ua/en/survey/assets/Banana_skins_2012_CEE.pdf

Dünyada transfer qiymətdə tələbləri

PwC-nin 2012-ci il üçün Beynəlxalq Transfer qiymətdəmə dair hesabatı dünyanın təxminən 70 ölkəsində transfer qiymətdəmə məsələlərini işıqlandıraraq, transfer qiymətdəmə qaydaları ilə yanaşı, aparıcı ölkələrdə spesifik tələblərin xülasəsini təqdim edir. Bu sənəd şirkətlərin fəaliyyət göstərdiyi, sürətlə dəyişən bazar mühitinə adaptasiya olunan və tarazlaşdırılmış transfer qiymətləndirmə siyasətinin vacibliyini şərh edir. Hesabatın tam versiyasını bu linkdən yükləyə bilərsiniz:

http://www.pwc.com/internationaltp?WT.mc_id=em ail_2-12_GOU-ITP.2012

Qaydaları şərh edərək: Maliyyə xidmətləri sektorunda davamlı transfer qiymətdəmə

Gündəlik fəaliyyətiniz şirkət daxilində maliyyə xidmətlərinin təşkili ilə bağlıdırsa, ən son və ya yenidən hazırlanmış qiymətdəmə standartlarına uyğunlaşmağın nə qədər mürəkkəb olduğunu bilərsiniz. PwC-nin bu nəşri 2012-ci ilin Beynəlxalq Transfer Qiymətdəmə qaydalarına əlavə qismində çıxış edir və yurisdiksiya qaydaları və təcrübəsini texniki praktika ilə zənginləşdirir. Həmçinin sənəd bank və kapital bazarlarında, vəsaitlərin idarə olunması və sığorta sektorlarında meydana gələn transfer qiymətdəmə məsələlərinə aid aparıcı müasir tendensiyaları və mülahizələri təqdim edir. Hesabatın tam versiyasını bu linkdən yükləyə bilərsiniz: <http://www.pwc.com/gx/en/tax/transfer-pricing/sustainable-transfer-pricing-in-the-financial-services-sector.jhtml>

Maliyyə xidmətləri sektorunda iqtisadi cinayətlərlə mübarizə

Maliyyə xidmətləri dələduzların ən çox maraq göstərdiyi sahə olaraq qalır: keçən il maliyyə xidmətləri göstərən təşkilatların 45%-i bu cür qeyri-qanuni hallardan ziyan çəkməsini bəyan etmişdir. İqtisadi cinayətkarlığın ənənəvi növləri üstünlük təşkil edərkən, bu sektorda

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

kibercinayətkarlığın təhlükə dərəcəsinə görə ikinci yerdə olması bildirilmişdir. Aşağıdakı linkdə yerləşdirilmiş hesabatda dələduzluqla bağlı hazırkı vəziyyət təhlil olunur və iqtisadi cinayətlərlə mübarizədə güclənən tənzimləmə mexanizmlərindən bəhs olunur:

http://www.pwc.com/gx/en/economic-crime-survey/industry-supplements/fighting-economic-crime-in-the-financial-services-sector.jhtml?WT.rss_f=PwC+global+pages&WT.rss_ev=a&WT.rss_a=Fighting+economic+crime+in+the+financial+services+sector

İstədədə əsaslanan nəticələr: dəyişkən dünyada IQ-nın üzləşdiyi çağırış

Uğur qazanmaq üçün İnsan Qaynaqları (İQ) biznesin prioritetlərini və planlarını formalaşdırmaqda Baş İcraçı Direktorla əməkdaşlıq etməlidir. Biz 2011-ci ildə dünyanın 60 ölkəsində BİD-lərlə 1 258 müsahibə keçirdik və hesabatımızda bizneslərinə təsir edən istedadlara aid onların fikirlərini bölüşməkdən məmnunuq: <http://www.pwc.com/gx/en/hr-management-services/delivering-results-through-talent/index.jhtml>

Metallurgiya sahəsində əqdlər: Gələcəyə Baxış, 2012-ci il üçün proqnozlar və 2011-ci ilin icmalı

PwC-nin Dünya miqyasında Metallurgiya sahəsində Əqdlərə dair illik hesabatı keçən il ərzində imzalanmış bu cür sövdələşmələrin əsas predmetini və ümumiyyətlə, bağlanması üçün aparıcı amilləri müəyyən edir. Builki hesabatımız cari il üçün perspektivlərin müzakirəsi və digər aktual məsələlərin müəyyənləşdirilməsi ilə başlayır:

<http://www.pwc.com/gx/en/metals/mergers-acquisitions/forging-ahead-2012-outlook-2011-review.jhtml>

2030-cu ildə Daşınma və Logistika, 5-ci Cild: İstedadlar yarışında necə qələbə qazanmalı

PwC-nin 2030-cu ildə Daşınma və Logistika nəşrinin 5-ci cildi <http://www.pwc.com/tl2030> dünya miqyasında daşınma və logistika sahəsində istedadların tətbiqinə həsr olunmuş geniş əhatəli təhlildir. Bu nəşrdə həmçinin daşınma və logistika şirkətlərinə istedadların cəlb olunması və saxlanılmasında kömək edəcək bir sıra strategiya təqdim olunmuşdur.

Su: problemlər, aparıcı amillər və həllər

Dünya Su Forumunun ərəfəsində PwC su resurslarının idarə olunması dinamikasına və gələcək inkişaf modellərinə dəstək verəcək nümunələrə dair hesabat nəşr etmişdir. Əhalinin artması, antropogen fəaliyyət və iqlimdə dəyişikliklər su çatışmazlığına səbəb olduğundan, üçüncü minilliyin başlanğıcında su qlobal problemlərin birinə çevrilmişdir. Hesabatın tam versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.pwc.com/gx/en/sustainability/publications/water-challenges-drivers-and-solutions.jhtml?WT.rss_f=PwC+global+pages&WT.rss_ev=a&WT.rss_a=Water%3A+challenges%2C+drivers+and+solutions